

MÜHƏNDİS (TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ) VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR

1. Sosial məişət şəraitinin yaxşılaşdırılması tədbirləri
2. İşçilərin iş yerlərində qidalanması qaydaları
3. İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları
4. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yangından mühafizə qayda və normaları

1. İşçilərin yataqxanalarda yerləşdirilməsini kim həyata keçirir?

- A) Şöbənin rəisi
- B) Şöbənin mühəndisi
- C) MKT rəisi
- D) Yataqxananın komendantı
- E) Rəis müavini

2. Əlavə iş saatına görə əmək haqqı necə hesablanır?

- A) 3 misli
- B) 4 misli
- C) 5 misli
- D) 2 misli
- E) 6 misli

3. Ərzaq məhsulları bazadan alınan zaman hansı meyarlar əsas götürülməlidir.

- A) dadı
- B) iyi
- C) keyfiyyət sertifikatı
- D) məmulatın görünüşü
- E) miqdarı

4. İstilik sistemi ilin hansı ayında işə salınır?

- A) sentyabr
- B) oktyabr
- C) noyabr
- D) dekabr
- E) yanvar

5. Yataq dəstinin istifadə müddəti nə qədərdir?

- A) 1 il
- B) 2 il
- C) 6 ay
- D) 3 il
- E) 10 ay